

Dünyanı heyran qoyan türk abidələri

Ümumtürk yadigarları UNESCO siyahısında



(əvvəli qəzeti 9 avqust
2018-ci il tarixli nömrəsində)

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Türkiyə Cümhuriyyətinin ərazisi istər antik, istərsə də orta əsrlər dövrü, xüsusilə də Bizans və Osmanlı imperatorluğu dövründə aid tarixi mədəni abidələrə zəngindir. Odur ki, UNESCO-nun Maddi Mədəni İrs Siyahısında Türkiyənin mədəni abidələri xüsusi yer tutur. İlk olaraq, bu siyahıya 1985-ci ildə İstanbulun tarixi abidələri daxil edilmişdir. Fərqli dinləri, mədəniyyət və toplumları özündə birləşdirən bu şəhərin tarixi abidələri; Hipodrom, Ayasofya, Aya İrini kilsəsi, Kiçik Ayasofya camisi və Süleymaniye və Zeyrek camiləri və digər tanınmış tarixi məkanlar bəşəri əsr olaraq qorunur.

Bu siyahıda olan Görəmə Milli Parkı və Kapadokya

tiochus Theos eramızdan əvvəl 62-ci ildə bir çox yunan tanrılarının heykəlini və özünün məzarını da düzəltdirib. Məzar bir qartal başını xatırladır və daş oymalarla işlənib. Həmin məzar 1987-ci ildə bəşəri tarixi abida kimi qeydə alınır.

1988-ci ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Pamukqala və Hierapolis Milli Parkı Dənizlida yerləşir. Türkiyənin Ege bölgəsindəki bu möhtəşəm

ildə alman arxeoloqu Henrix Sliman tərəfindən kəşf edilmiş bu ərazi hazırda yerli və əcnəbi mədəniyyətsevərlərin baş çəkdiyi yerlərdəndir. Antik yunan şairi Homerin qələmə aldığı "İllia-də" əsərində Troya müharibəsi barədə ətraflı məlumat verilir. 1988-ci ildə Troya şəhəri UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Bəşəri əsr kimi qorunan digər abidə Səlimiyə came Osmanlı sultani II Səlimin əmri ilə

Diyarbəkir qalası və Hevsel bağları 2015-ci ildə bəşəri tarixi məkan olaraq qeydə alınıb. Diyarbəkir qalası eramızdan əvvəl 3-cü min illiya gedib çıxan qədim müdafiə sistemi ilə fərqlənir. Qala içərisindəki ərazidə helen, latin, ərəb və süryani dillərində tapılmış yazılar zəngin mədəniyyətdən xəbər verir. Qalaya yaxın olan Hevsel bağları isə qədim şəhər əhalisinin ərzaq tələbatını ödəyən təbiət bəxşeyisi olub.




2015-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş qədim Efes şəhəri dünyanın yeddi möcüzəsində biri sayılan Artemis məbədi və Səlcuq Məryəm evini əhatə edir. Efes İzmirə gələn turistlətin ən çox baş çəkdiyi məkanlardandır.

Yunan--Roma mədəniyyətini eks etdirən qədim Afrodisias şəhəri əski memarlıq üslubu ilə zəngindir. Burada e.e. III yüzilliyə aid Afrodita məbədi yerləşir. Qədim şəhər onun yaxınlığında yerləşən mərmər ərazilərdən ibarətdir. Şəhər 2017-ci ildən bəşəri mədəni abidə olaraq qorunur.

Şanlıurfanın 20 kilometr şimal şərqində yerləşən Göbeklitəpədə aşkar edilmiş arxeoloji məbəd bəşəriyyətin ən qədim abidələrdən hesab edilir. Arxeoloqlar tərəfindən üzə çıxarılmış iri daşların üzərində müxtəlif heyvanların şəklinin olması abidə ilə bağlı ətraflı məlumat verir. 1986-ci ildə tarlada işləyərkən Mahmud Qilinc adlı kəndli təsadüfən tapdıığı daş heykəli Urfa muzeyinə təhvil vermiş, beləliklə bu əhəmiyyətli ərazi bəşəriyyətə məlum olmuşdur. Göbeklitəpə 2018-ci ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Göründüyü kimi, müxtəlif sivilizasiya və mədəniyyətlərin qovuşduğu məkan olan Anadolu əlləri, Türkiyə Cümhuriyyəti zəngin tarixi və mədəni əsrini ilə UNESCO-nun Maddi Mədəni İrs Siyahısında geniş təmsil olunur. Mədəni əsrin və abidələrin zənginliyindən bu qənaət gəlmək olar ki, bəşəri əhəmiyyətli tarixi mədəni abidələr bununla bitmir, gələcəkdə neçə-neçə tarixi abidə də UNESCO-nun mühafizəsi altına alınacaq.

Öfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"



(1985) təbiət abidəsi kimi tanınır. Turistlərin daha çox diqqətini çəkən Kapadokya Ərciyəs və Hesən dağlarında vulkan püskürmələri, külək və su aşınması nəticəsində yaranmış şış qayalı dağlardan ibarətdir.

Sivasda yerləşən Divriyi ulu cami və dərişifası (1985) XIII əsrə aiddir. Hər iki abidə Mengüçəggulları tərəfindən 1228--1229-cu illərdə tikdirilib. İkiqübbəli türbəsi olan bir məscid və xəstəxana memarlıq incəliklərinə görə seçilir.

Hittit çarlığının paytaxtı Hattuşaş Qara dəniz bölgəsindəki Corumda yerləşir və 1986-ci ildən bəşəri əsr kimi qorunur. İlk sahibləri olan hattitlər şəhəri "Hattuş" adlandırsa da, şəhər Hitit hökmənlərinə keçidkən sonra "Hattuş" kimi tanınır. Burada eramızdan əvvəl 2 mininci ilə aid qədim mədəniyyət qalıqları bu gün də diqqəti cəlb edir. Adıyamanda yerləşən Nemrut dağında Kommagene kralı An-

məkan geotermal mənbələr, axar sulardan qalmış karbonatların yaratdığı terraslardan, travertinlərdən ibarətdir.

Fəthiyə yaxınlığında antik şəhər Ksantos-Letoonun qalıqları və buradan tapılmış daş kitabələr qədim sivilizasiyadan xəbər verir. Antik şəhərdəki izlər eramızdan əvvəl VII əsrə gedib çıxır. Öfsanəyə görə, şəhər Zevsin xanımı Letonun şərəfinə salınıb. Burada Leto, Artemis və Apollon adlı üç ibadət yeri var.

Tarixi Safranbolu şəhəri XVIII əsrədə Asiya və Avropana arasında ticarətin mühüm mərkəzlərindən olub. Bu şəhər ənənəvi memarlığı, iki-üç mərtəbəli, qırmızı kirəmitli evləri və dar küçələri ilə fərqlənir. Yunan üslubunda tikilmiş zəlzələyə davamlı evlər bu gün də turistlərin diqqətini cəlb edir. Evlərin möhkəm olması onun tikintisində yumurta ağınan istifadə edilməsi ilə bağlıdır.

Antik Troya şəhəri dedikdə, ilk növbədə bir çoxları "Troya atı"nın xatırlayıb. 1910-cu

memar Sinanın tikdiyi məscid və kompleksidir. Ədirnədə yerləşən bu tarixi abidə Osmanlı memarlığının əhəmiyyətli nümunələrindən hesab edilir və 2011-ci ildə UNESCO-nun siyahısına daxil edilib.

Neolit dövründə aid Çatalhöyük dağıntıları dünyanın qədim yaşayış məskənlərindən biridir. Konyada yerləşir. Burada arxeoloji qazıntılar nəticəsində aşkar edilmişə maddi --mədəni tapıntılar aid olduğu dövr barədə aydın təsəvvür yaradır. Bu qədim yaşayış məskəni 2012-ci ildə UNESCO tərəfindən qeydə alınıb.

Uludağın şimal ətəklərində yerləşən beş kənddən biri Cumalıçzik kəndinin salınma tarixi 1300-cü illərə gedib çıxır. Kənddə yerləşən etnoqrafiya muzeyi bölgənin tarixi barədə ətraflı təsəvvür yaradır. Osmanlı dövründə aid memarlıq nümunələri bu günə kimi qorunub saxlanılıb. UNESCO Bursada yerləşən Cumalıçzik kəndini 2014-cü ildə bəşəri əhəmiyyətli mədəni əsr kimi qeydə alıb.

Antik Bergama şəhəri Izmirde yerləşir və qədim mətnlərdə onun haqqında "Pergamon" və ya "Parqamonos"-deyə bəhs edilir. Parqamon təpəsində aşkar olunmuş akropolda ilk məskunlaşma izləri eramızdan əvvəl VII--VI əsrlərə aid edilir.

2014-cü ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş Bergama qədim yunan evləri ilə yanaşı, Osmanlı dövrü minarələri, məscidlər də var.